

Tesalonikalıklarqa «1»

*Rosul Pawlus Tesalonika xəhīridiki jamaətkə
yazozan birlinqi məktup ••• Pawlusning salam-
liri, təxəkkür etixliri wə rioqbatləndürüxliri*

¹ Mənki Pawlus, Silas həmdə Timotiydin Huda'Atimiz wə Rəbbimiz Əysa Məsih də bolqan, Tesalonika xəhīridiki jamaətkə salam. Silərgə mehîr-xəpkət wə hatırjəmlik bolqay!

□ ■

² Biz dualirimizda silərni yad etip turup, Hudaqə silər üçün hərdaim təxəkkür eytimiz; ■

³ Huda'Atimizning aldida etikädinglardın bolqan əməlliringlarnı, mehîr-muhəbbəttin qıkkən japalıq əjringlarnı, Rəbbimiz Əysa Məsihkə baqlıqan ümidi tə bolqan qidamlıqinglarnı izqıl əsləp turuwatımız. □ ■

⁴ Qünki əy kərindaxlar, Huda səygənlər, Uning silərni tallıqanlıkı bizgə ayan.

⁵ Qünki hux həwirimiz silərgə yətküzülgini də səzlər bilənla əməs, bəlki küq-küdrət bilən, Muğəddəs Roh bilən, mutlək jəzmləxtürülgən halda silərgə yətküzülgən; uning üstigə, bizning silərning aranglarda bolqınimizda silərni

□ **1:1 «Tesalonika xəhīridiki jamaətkə salam»** — «Tesalonika» degen xəhər hazırlıki Gretsiyə (Makedoniya) hazırlığı ismi «Salonika». Kona zamanda «Tesalonika» dəp ataloqan.

■ **1:1** Rim. 1:7; Əf. 1:2; 1Pet. 1:2. ■ **1:2** Əf. 1:16; Fil. 1:3; Kol. 1:3; 2Tes. 1:3. □ **1:3 «etikädinglardın
bolqan əməlliringlər...»** — grek tilida «etikädinglardın bolqan əmiling...». Yuh. 6:29. ■ **1:3** Yh. 6:29

dəp əzimizni կandaқ tutkanlığımızni obdan bilisilər.■

6 Xuning bilən silər eojir azab-oğubət iqidə turuklukmu, Muğəddəs Rohning xadlığı bilən səzkalamni կobul kılıp, bizni, xundakla Rəbning Əzini ülgə kılıp əgəxtinglar.■

7 xuning bilən silər Makedoniyə wə Ahaya əlkiliridiki barlık etikadqilarqa ülgə bolup qıktınglar;

8 qünki Rəbning səz-kalami silərdin pəkət Makedoniyə wə Ahayaqıla yangrap կalmastın, bəlki həmmə yərgə Hudaqa baqlanıqan etikadinglar toqıruluk həmmə yərgə həwər tarkiliptu; nətijidə, bizning xu yərlərdə hux həwər toqıruluk һeqnemə deyiximizning hajiti կalmidi. □

9-10 Qünki *biz baroqanlıki jaydiki* kixilər silərning bizni կandaқ կarxi aloqanlıqları, silərning butlardın կandaқ waz keqip tirik wə həkikiy Hudanıg hizmitidə boluxka, xundakla Uning Oqlining, yəni U əlümdin tirildürgən, kəlgüsində kelidiqan oğəzəptin bizni կutkuzoquqi Əysanıg ərxtin kelixini kütüxkə Hudaqa

■ **1:5** 1Kor. 2:4; 4:20; 1Tes. 2:1. ■ **1:6** 1Kor. 4:16; 11:1; Fil. 3:17; 2Tes. 3:9. □ **1:8** «*qünki Rəbning səz-kalami silərdin pəkət Makedoniyə wə Ahayaqıla yangrap կalmastın, bəlki həmmə yərgə Hudaqa baqlanıqan etikadinglar toqıruluk həmmə yərgə həwər tarkiliptu; nətijidə, bizning xu yərlərdə hux həwər toqıruluk һeqnemə deyiximizning hajiti կalmidi.* » — demək, Pawlus wə hizmətdaxliri կaysı yərlərgə barmisun, xu yerdiki kixilər allıqaqan Tesalonikalıklärıng Hudaqa bolqan etikadidin həwər tapkan, xundakla əzlirim u hux həwərdin həwərdar bolqan.

bakkanlikinglarni bayan kiliqidu. □ ■

2

Pawlusning Tesalonikadiki hizmiti

1 Qünki, i kerindaxlar, bizning aranglarqa kirginimiz toqruluk bilisilärki, u bikarqa kätmedi. ■

2 Silergə yənə xumu məlumki, gərqə ilgiri Filippi xəhiri idə kiyin-kıstak wə harlıkka uqrioqan bolsakmu, zor qattık қарxılıkka қarimay Hudanining hux həwirini silergə yətküzüxkə Hudayimizning mədət berixi bilən yürəklik bolduk. □ ■

3 Qünki bizning ətünük-jekiləxlirimizdə heqkandak aldamqılık, napak niyət yaki hıyligərlik yoktur.

4 Əksiqə, biz Huda təripidin hux həwərning amanət қilinixka layik kerülgən adəmlər süpitidə biz xuningqə munasip əhalda adəmlərni əməs, bəlkı қəlbimizni sinioquqi Hudani hursən қılıx üçün *hux həwərni jakarlaymiz.* ■

□ **1:9-10 «qünki biz baroqanliki jaydiki kixilər silərning bizni қandaq қarxi aloqanlikinglarni... bayan kiliqidu»**

— grek tilida: «qünki biz baroqanliki jaydiki kixilər bizning silərning aranglarqa kiriximizning қandaq ikənlikini... bayan kiliqidu». ■ **1:9-10** Ros. 1:11; Fil. 3:20; 2Tes. 1:10; Wəh. 1:7.

■ **2:1** 1Tes. 1:5, 9. □ **2:2 «zor qattık қarxılıkka қarimay Hudanining hux həwirini silergə yətküzüxkə ... yürəklik bolduk»** — «Hudanining hux həwiri» bolsa Huda Əzi əwətkən, xundaqla Əzi toqruluk hux həwərdur. ■ **2:2** Ros. 16:22; 17:2.

■ **2:4** Gal. 1:10.

5 Qünki silər bilgəndək biz həqkaysı wakitta aranglarqa huxamətqılık bilən wə yaki tamahorluğka niğab taşkap kəlmidük — (bu ixta Huda bizgə guwahqidur) —■

6 gərqə biz Məsihning rosullirining süpitidə tələp yüksəlyədiolan bolsakmu, məyli silər bolunglar yaki baxxılar bolsun, həqbir insandin birər izzət-xəhrət izdигən əməs idük.■

7 Əksiqə biz aranglarda huddi bala imitidiolan ana əz bowaklırini kəyünüp asrioqandək silərgə mulayim muamilidə bolduk.

8 Xu qaoqda, silərgə xundak təlpüngənidük, silərgə pəkət Hudanıng hux həwərini tapxuruxnilə əməs, hətta əz jenimizni tapxuruxķimu razımız; qünki silər bizgə intayın kədirlik idinglar.

9 Qünki, i kerindaxlar, bizning կandak japalıq əmgək kılqinimiz esinglarda bardur; həqkaysinglarqa eojirimizni salmaslıq üçün keqə-kündüzləp mehnət kıldıuk, Hudanıng hux həwirini silərgə yətküzdük. ■

10 Etiqadqılardın bolqan silərning aranglardıki əməliyətlirimizning կandak ihlasmən, həkkəaniy wə əyibsiz ikənlikigə əzünglar wə Hudanıng Өzimu guwahqidur.

11-12 Wə yənə silər bilgininglardək, atining əz pərzəntlirigə nəsihət bərginidək biz hərbiringlarqa xundak jekiləp, riqbət-təsəlli berip, silərni əz padixahlıkıqa wə xan-xəripigə

■ **2:5** Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tim. 5:21; 2Tim. 4:1. ■ **2:6** 1Kor. 9:3; 2Tes. 3:9. ■ **2:9** Ros. 18:3; 20:34; 1Kor. 4:12; 2Kor. 11:9; 12:13; 2Tes. 3:8.

qakiriwatkan Hudaşa layik hälde mengixka dəwət kıldıq. ■

13 Hudaşa yənə xu səwəbtin tohtawsız təxəkkür eytimizki, silərning bizdin anglioqan Hudanıng səz-kalamiqa կulaқ salqininglarda, uni insanlardın kəlgən səz süpitidə əməs, bəlki uning əməliy süpitidə, yəni Hudadin kəlgən səz-kalam dəp uni կobul kıldinglar; u *səz-kalam* hazır ixəngüqi silərdə ixliməktə.

14 Qünki silər, i kərindaxlar, Yəhudiyyə əlkisidiki Məsih Əysada bolqan jamaətlərdin ülgə aldınglar; ular xu yərdə Yəhudiylar təripidin qandaq harliklaroqa uqrioqan bolsa, silərmə əz yurtdaxliringlar təripidin ohxax harliklaroqa uqriddinglar. ■

15 Ular, yəni xu Yəhudiylar, əslidə Rəb Əysani wə pəyoqəmbərlərni əltürgən wə biznimu ziyankəxlik kılıp կooqlıwətkənidi. Ular Hudani narazi kılıp, wə həmmə insan bilən կerixip, □ ■

16 «yat əlliklər»ning nijatlıkça erixxi üçün ularoqa səzliximizgə toskunluk kiliwatidu. Xuning bilən ular gunahlarını üzlüksiz qekigə

■ **2:11-12** Yar. 17:1; 1Kor. 7:20; Əf. 4:1; Fil. 1:27; Kol. 1:10.

■ **2:14** Ros. 17:5,13. □ **2:15** «**Ular, yəni xu Yəhudiylar, əslidə Rəb Əysani wə pəyoqəmbərlərni əltürgən...**» — «Yəhudiyy pəyoqəmbərlərni... əltürgən» — Təwrattiki kəp pəyoqəmbərlər yurtdaxliri təripidin əltürulgən; əng ahirki əltürulgini bolsa Rəb Əysani tonuxtuqı pəyoqəmbər Yəhya idi. «...wə biznimu ziyankəxlik kılıp կooqlıwətkənidi» — «կooqlıwətkənidi» — Yəhudiylar kəp ixəngüqilərni Yəhudiyyə əlkisidin կooqlıwətti («Ros.» 8:1); andin xuningdin baxlap Pawlus wə baxqa rosullarni hux həwərni jakarlaydioqan jaylardinmu həydiwətti. ■ **2:15** Mat. 23:37; Luğa 13:34; Ros. 7:52.

yətküzməktə; lekin əqəzəp ularning bexiətə tolukı bilən qüsürülük aldıda turidu.■

Pawlusning ənsirəxliri

¹⁷ Lekin biz, i kərindaxlar, amalsız silərdin intayın kişiwa wakit judalaxğan bolsakmu (təndə bolsimu, kəlbədə əməs), silər bilən yənə didar kərüxüxkə əwətla intizarlıkimizdin yeninglaroqa berixkə tehimu bək intildük!

¹⁸ Xuningdək yeninglaroqa barəqumiz bar idi — əməliyəttə mənki Pawlus қayta-қayta tirixip bakṭim; birak buningdə Xəytan toşkunluk қildı.

□ ■

¹⁹ Qünki bizning istək-arzuyimiz, xadlikimiz wə Rəbbimiz Əysə қayıtip kəlgəndə pəhirlinidiqan tajimiz nemə bolidu? Bu dəl silər əzüngələr əməsmu? ■

²⁰ Qünki silər bizning pəhrimiz, bizning xadlikimiz!

3

¹ Xuning bilən biz *silərdin həwərsiz* takitimiz tak bolup, əzimiz Afina xəhiri də yaloquz kəlip,

² aldinglaroqa kərindiximiz həm Huda yolda Məsihning hux həwiri də boluwatğan hizmətdiximiz Timotiyni silərni etikadta

■ **2:16** Ros. 17:13. □ **2:18** «Xuningdək yeninglaroqa barəqumiz bar idi — əməliyəttə mənki Pawlus қayta-қayta tirixip bakṭim» — «қayta-қayta» grek tilida «bir ketim, ikki ketim». ■ **2:18** Rim. 1:13; 15:22. ■ **2:19** 2Kor. 1:14; Fil. 2:16; 4:1.

mustəhkəmləx-küqəytix wə riqbətləndürüx
üqün əwətixni karar kıldıuk; ■

³ *bizning uni əwətixtiki* məksitimiz, həqkimning
bexinglarqa qüvkən muxu zəhmət-kiyinqiliklər
səwəbidin *etikadta* təwrinip kalmaslıkı
üqündür. Qünki ezunglar bundak ixlərə
uqraxxa aldin'ala bekitilgən, dəp bilisilər. ■

⁴ Qünki biz silər bilən billə bolğan waqtımızda,
silərgə həmmimiz azab-kiyinqilikkə uqrımay
kalmaymız dəp aldin'ala eytənədik.
Əməliyəttə hazır deginimizdək boldi, dəp
bilisilər.

⁵ Xu səwəbtin takitim tak bolup,
etikadinglarning zadi կandak ikənlikini biliş
üqün, azduroquqi silərni azdurup bizning silərgə
singdürgən əjrimiz bikarəqa kəttimikin dəp
ənsirəp, Timotiyni yeninglarqa əwətkənidim. □

⁶ Lekin Timotiy baya yeninglardın
kayıtip kəlgəndə, etikadinglar wə mehirmə
muhibbitinglar toqrisida bizgə yahxi həwər
elip kelip, silərning bizni hərdaim seçinip
turəlanlıqları silərni wə huddi biz silər bilən
didarlixixka təlpünginimizdək, silərningmu
bizni kərgüngərlər kəlgənlikini eytti.

⁷ Xuningdək, əy kərindaxlar, beximizə qüvkən
muxundak barlıq azab-okubət wə eçirqılıq
iqidə turiwatkinimizda silərdin, yəni qıng
etikadinglardin riqbət-təsəlli taptuk;

⁸ Qünki Rəbdə qıng turəlan bolsanglar, biz *əlməy*,

■ **3:2** Ros. 16:1; Rim. 16:21; Fil. 2:19. ■ **3:3** Ros. 14:22; Əf.

3:13; Fil. 1:14; 2Tim. 3:12. □ **3:5 «azduroquqi silərni azdurup bizning silərgə singdürgən əjrimiz bikarəqa kəttimikin dəp ənsirəp,...»** — «azduroquqi» Xəytan, Iblis.

hayat қалımız! □

9 Өmdi silər üçün, Hudayimiz aldida silərning wəjingleardin tolimu xadlanduk, bu zor xadlikimizdin silər üçün Hudaşa қanqilik dərijidə təxəkkür eytsak bolar?!

10 Silər bilən didar kərüxüx wə etikädinglardiki yetərsizliklərni mukəmməl kılıxka tuyəssər bolux imkaniyiti üçün, keqə-kündüz Hudaşa zor təlmürüp yelinməktimiz. ■

11 Өmdi bizning Huda'Atimizning Əzi həm Rəbbimiz Əysa bizning yolimizni yeninglaroqa baxlıqay; □

12 Əmdi mehîr-muhəbbətimiz silərgə toloqandək, Rəb silərning bir-biringlaroqa wə həmmə adəmlərgə bolöqan mehîr-muhəbbətinglarnı axurup, tolup taxturoqay;

13 həm xundak bolöqanda, Rəbbimiz Əysa Əzining barlıq mukəddəs bəndiliri bilən billə kaytip kəlgəndə kəlblinglar bizning Huda'Atimiz aldida pak-mukəddəsliktə nuksansız boluxka mustəhkəmlinidu! ■

□ **3:8 «qünki Rəbdə qıng turoqan bolsanglar, biz əlməy, hayat қalımız!»** — Pawlus Tesalonikadikilərni xunqə yahxi kərəttiki, mubada ular Rəbdin tenip kətkən bolsa, u əzimu əley dəp қalatti. ■ **3:10** Rim. 1:10,11; 15:23; 2Tim. 1:4. □ **3:11**

«Əmdi bizning Huda'Atimizning Əzi həm Rəbbimiz Əysa bizning yolimizni yeninglaroqa baxlıqay» — կızılık bir ix xuki, «yolimizni... baxlıqay» degən peil grek tilidiki «birlik xəhs» xəklididur. Demək, Huda'Ata wə Rəb Əysa bir xəhsdək ix қılıdu.

■ **3:13** 1Kor. 1:8; 1Tes. 5:23; 2Tes. 2:17.

4*Hudani hursən kılıdioğan hayatı yolu*

1 Ahirida, i kərindaxlar, biz Rəb Əysada turup silərdin xuni etünimiz həm jekiləymizki, silər bizdin Hudani hursən kılıxka կandaq mengix-inglar kerəklikini tapxuruwaloqininglardək həm hazır xu boyıqə mengiwatkininglardək, xundak kılıxinglar tehimu exip taxçay. ■

2 Qünki silər bizning Rəb Əysa arkılıq silərgə nemə əmrlərni tapilioğanlıqımızni bilisilər.

3 Qünki Hudanı iradisi xuki, pak-mukəddəs kılınix, hərkəndək buzukqılıktın saklinix, ■

4-5 yəni hərbiringlar Hudani tonumaydiqan taipilərdək xəhwaniy həwəslərgə berilməy, bəlki կandaq kılıp əz tenini baxkurup, uni pak-mukəddəslikdə ar-nomus bilən saklaxni əginiwelixtur. □ ■

6 Bu jəhətlərdə həqkim əz kərindixinin həkkigə qang selip, əz payda-mənpəitini қoqlimisun; qünki biz ilgiri silərgə qüxəndürüp

■ **4:1** Fil. 1:27; 1Tes. 2:12. ■ **4:3** Rim. 12:2; Əf. 5:27; Fil. 4:8. □ **4:4-5** «.... bəlki կandaq kılıp əz tenini baxkurup, uni pak-mukəddəslikdə ar-nomus bilən saklaxni əginiwelixtur» — grek tilida «əz teni» «əz qinisi» degən bilən ipadilinidu. Xunga jümlining əng ahırkı belikini «Hudanı iradisi... əz jora-həmrəhini tepip, pak-mukəddəslik wə ar-nomusluqta hayatı ətküzüxni əginiwelixtur» yəki «əz pak-mukəddəslik wə ar-nomusluqinglarnı saklap, əz jora-həmrəhinglər bilən yaxaxnı əginiwelixtur» dəpmu qüxinixkə bolidu. Qong imkaniyat barkı, rosul tərjimimizdikidək xundakla bu ikki mənimimə bildürməkqi bolovan. Hudanı bekitkini bilən nikahlanıqan ər-ayal bəribir «bir tən»dur. ■ **4:4-5** 1Kor. 15:34; Əf. 4:18.

toluk agahlanduroqinimizdək, barlıq muxundak ixlarda Rəb Əzi intikam aloquqidur.

7 Qünki Huda bizni napaklıkka əməs, bəlki pak-mukəddəsliktə yaxaxka qakırdı. ■

8 Xuning üçün bu *həkikətni* rət kılqan adəm, insaniy hökükni əməs, bəlki silərgə Muqəddəs Rohını ata kılqarıq Hudani rət kılqan bolidu. ■

9 Əmdi əkerindaxlıq mehîr-muhəbbətkə kəlsək, bu toçrisida silərgə yezip olturiximizning hajiti yok. Qünki Huda Əzi bir-biringlarqa mehîr-muhəbbət kərsitixni əgətməktə. ■

10 Qünki silər pütkül Makedoniyə əlkisidiki həmmə əkerindaxlarqa xundak kiliwatisilər; xundak bolsimu, i əkerindaxlar, xundak kilişkə berilip tehimu exip texixinglarnı,

11 xundakla biz silərgə tapilioqinimizdək, tinq yürüxni, *baxķilarning ixlirioqa arilaxmay*, əz ixinglar bilən bolup, ikki қolunglarqa tayinip yaxaxni nixan kılıp intilixinglarnı ətünimiz. ■

12 Mana xundak қilsanglar, sırttikilər aldida izzət-hərmətkə sazawər bolup mangisilər wə həqkimning қolioqa bekiniplər kalmaysilər. □

Əysə Məsihning kayta kelixi

-
- **4:7** Yh. 17:19; 1Kor. 1:2. ■ **4:8** Luğa 10:16; 1Kor. 7:40.
■ **4:9** Law. 19:18; Mat. 22:39; Yh. 13:34; 15:12; Əf. 5:2;
1Pet. 4:8; 1Yuha. 3:23; 4:21. ■ **4:11** Ros. 20:34; Əf. 4:28; 2Tes.
3:7,12. □ **4:12** «**Mana xundak қilsanglar, sırttikilər aldida
izzət-hərmətkə sazawər bolup mangisilər wə həqkimning
қolioqa bekiniplər kalmaysilər**» — «sırttikilər» etikadsızlar,
jamaəttin sırtta turqanlarnı kərsitudu.

13 Lekin, əy kərindaxlar, ümidsizlik iqidə yaxawatlıq baxlaşa həmmisidək, *aranglardiki əlümde* uhlap қaloqanlarqa қayqurup həsrət qəkməslikinglar üçün ularning həli toqruluk həwərsiz қelixinglarnı halimaymız. □ ■

14 Qunki biz Əysanıng əlüp tirilgənlikigə ixəngənikənmiz, Əysa қayta kəlginiñdə, əlümde Uningda uhlap қaloqanlarnı Huda Uning bilən billə elip kelidiqənlilikçə ixinimiz.

15 Qunki rəbning söz-kalami boyiqə silərgə xuni eytimizki, Rəb қayta kəlgüqə tirik қaloqan bizlər uning aldiqə qikiximiz jəzmən əlümde uhlap қaloqanlarningkidin awwal bolmaydu; □ ■

16 Qunki Rəb kəttik bir nərə tartip, bax pərixtining awazı wə Hudanıng kanay sadasi iqidə asmandın qüxitu wə Məsihdə bolup əlgənlər awwal tiriliş; ■

17 andin tirik қaloqan bizlər ular bilən birgə Rəb bilən həwada kərüxüs üçün, bulutlar arisinqə elinip kətürülimiz; xuning bilən biz Rəb bilən

□ **4:13 «(silərning) ... ularning həli toqruluk həwərsiz қelixinglarnı halimaymız»** — «silərning... həwərsiz қelixinglarnı halimaymız» degən bu ibarə adəttə Rim imperatori yarlıq qübürgəndə ixlidiqən ibarə idi. Rosul əmdi keyinkı gepini «aləm imperatori Əysa Məsih»din kəlgən dəp puratmakçı ohxaydu. ■ **4:13** Law. 19:28; Kan. 14:1; 2Sam. 12:20-23. □ **4:15 «Rəb қayta kəlgüqə tirik қaloqan bizlər uning aldiqə qikiximiz jəzmən əlümde uhlap қaloqanlarningkidin awwal bolmaydu»** — «qikiximiz» degən söz «asmanıqə kətürülükimiz»ni kətürirdi. Keyinkı ayətlərni kərüng. ■ **4:15** 1Kor. 15:22,51. ■ **4:16** Mat. 24:31; 1Kor. 15:52; 2Tes. 1:7.

mənggү birgə bolımız. □

18 Xunga, bir-biringlarqa bu səzlər bilən riqbət-təsəlli beringlar.

5

Rəbning künini kütiüwelix

1 Lekin i ķerindaxlar, silərgə xu ixlarning wakıtliri wə zamanlırı toqrisida yeziximning hajiti yok.

2 Qünki ezunglar obdan bilisilər, Rəbning kuni huddi keqidə kirgən oqrining kelixigə ohxax tuyuksız kelidu. ■

3 Əmdi kixilər «Dunya tinq-aman boluwatidu» dəp turoqanda, huddi һamilidər ayalning toləqliki uxtumtut tutkinidək, һalakət ularning bexioqa tuyuksız qüxitdu; xuning bilən ular uningdin keletal կutulalmaydu. ■

4 Lekin silər, i ķerindaxlar, қarangoqlulukta turoquqlar əməssilər; xuning bilən u kün silərni oqridək qeqütüp kəlməydu. ■

5 Qünki silər həmminglər yoruklukning pərzəntliri, kündüzning pərzəntliridursilər; biz keqigə təwə yaki қarangoqlulukka mənsup əməsmiz. ■

□ **4:17** «*andin tirik қalojan bizlər ular bilən birgə Rəb bilən hawada kerüxüx üçün, bulutlar arisioqa elinip ketürülimiz; xuning bilən biz Rəb bilən mənggү birgə bolımız*» — bu wəkələr toqrluluk «Kolossiliklərgə»diki (3:3 toqrluluk) «köxumqə səz»imizni kerüng. ■ **5:2** Mat. 24:43; 2Pet. 3:10; Wəh. 3:3; 16:15. ■ **5:3** 2Tes. 1:9. ■ **5:4** Əf. 5:8. ■ **5:5** Luğa 16:8; Rim. 13:12; Əf. 5:8.

- 6** Xuning üçün baxça həmmisidək uhlimaylı, bəlki səgək wə salmak bolaylı. ■
- 7** Qünki uhlawaydişanlar keqisi uhlawaydu, məst bolidioşanlar mu keqisi məst bolidu.
- 8** Bırak əzimiz kündüzgə mənsup bolqandan keyin, salmak bolaylı, kəkrikimizgə etikad wə mehîr-muğəbbətni sawut kılıp, beximizoşa niyatka baoqlanoşan ümidni dubuloşa kılıp kiyiwalaylı; □ ■
- 9** qünki Huda bizni Θoz oqəzipigə uqrıtix üçün əməs, bəlki Rəbbimiz Əysə Məsih arkılık niyatka erixtürük üçün tallap bekitkən.
- 10** U biz üçün əldi — məksiti, həyat kəlip oyοaq tursakmu yaki əlümdə uhlıqan bolsakmu, bizning Uning bilən billə həyatta boluxımız üzündür. □ ■
- 11** Xuning üçün, hazır kiliwatqininglarqa ohxax, bir-biringlarnı dawamlik riqbətləndürüp, bir-biringlarning etikadını қurunglar.

Ahirki təlim wə salamlar

-
- **5:6** Luğa 21:36; Rim. 13:11,13; 1Kor. 15:34; Əf. 5:14. □ **5:8** «... salmak bolaylı, kəkrikimizgə etikad wə mehîr-muğəbbətni sawut kılıp, beximizoşa niyatka baoqlanoşan ümidni dubuloşa kılıp kiyiwalaylı» — «Yəx.» 59:17ni kərüng. Grek tilida: «məydimizgə etikad wə muğəbbətning sawutunu, beximizoşa niyatning ümidi dubuloşısını kiyiwalaylı». ■ **5:8** Yəx. 59:17; Əf. 6:14. □ **5:10** «bizning Uning bilən billə həyatta boluxımız üçün» — demək, Uning dunyaoşa կատip kelixidə tirilip turiximiz üçün. ■ **5:10** Rim. 14:7; 2Kor. 5:15; Gal. 2:20; 1Pet. 4:2.

12 Əmdi i kərindaxlar, aranglarda japalıq ixləwatkan wə Rəbdə silərgə yetəkqılık kılıp, nəsihət beriwatkanlarnı kədirlixinglarnı etünimiz. ■

13 Bu hizmətliri üçün ularni qongkur hərmət wə mehîr-muhəbbət bilən kədirlənglər. Bir-biringlər bilən inak etünglər. □

14 Əmma, i kərindaxlar, silərdin xunimu etünimizki, tərtipsiz yürgənlərgə nəsihət beringlər, yürəksizlərni riqbətləndürüngrələr, ajizlarqa yar-yələk bolunglar wə həmmə adəmgə səwriqan bolunglar. □

15 Həqkaysinglər yamanlıkka yamanlık kılmaslıkka kəngül bəlüngrələr, bir-biringlərə qongkur hərmət wə barlik kixilərgə həmixə yahxilik kilişkə intilinglər. ■

16 Hərdaim xadlininglər. ■

17 Tohtimay dua kilinglər. ■

18 Hərkəndək ixtə təxəkkür eytinglər. Qünki mana bular Hudanıng Məsih Əysada silərgə karatkan iradisidur. ■

■ **5:12** Rim. 15:27; 1Kor. 9:11; 16:18; Gal. 6:6; Fil. 2:29; 1Tim. 5:17; Ibr. 13:7,17. □ **5:13** «... **Bu hizmətliri üçün ularni qongkur hərmət wə mehîr-muhəbbət bilən kədirlənglər. Bir-biringlər bilən inak etünglər**» — muxundak etikadqlar jamaəttə məydançaq kəlsə, keyinqə ularni jamaəttiki «aksakal» yaki «yetəkqi» dəp bekitixkə toqraqa kelidu. Pawlus Tesalonikadiki jamaəttə tehi aksakallarnı bekitmigənididi.

□ **5:14** «... **ajizlarqa yar-yələk bolunglar**» — «ajizlar» bəlkim rohiy həm jismaniy tərəplərda bolovan ajizlarnı kərsitudu.

■ **5:15** Law. 19:18; Pənd. 20:22; 24:29; Mat. 5:39; Rim. 12:17; 1Kor. 6:7; 1Pet. 3:9. ■ **5:16** Mat. 5:12; Luk. 10:20; Rim. 12:12; Fil. 4:4. ■ **5:17** Luk. 18:1; Rim. 12:12; Kol. 4:2. ■ **5:18** Əf. 5:20.

- 19 Rohning otini əqürmənglar. □ ■
 20 Aranglarda pəyəmbərlərqə yətküzülgən bexarətlik səzlərni kəmsitmənglar; □
 21 həmmə gəpni təkxürüp ispatlap körünglər; durus bolsa uni qing tutup *ḳoldin bərmənglər*.
 ■
 22 Yamanlıqning hərkəndək xəklidin ezunglarnı yirak tutunglar. □ ■
 23 Hatırjəmlığın Igisi bolğan Huda Əzi silərni əzül-kesil pak-mukəddəs kılqay, Rəbbimiz Əysə Məsih қayta kəlgüqə pütkül rohinglər, jeninglər wə teninglarnı əyibsiz saklıqay. □ ■
 24 Silərni Qakiroquqi bolsa sadık-wapadur, U uni

□ **5:19 «Rohning otini əqürmənglar»** — grek tilida «Rohni əqürmənglar». «Roh» Muqəddəs Roh, əlwəttə. «Muqəddəs Rohning otı» ixəngən adəmning kəlbidə yahxılıq қılıxka yaki bolupmu məlum bir rohij iltipatni bildürüxkə küqlük ilham pəyda kılqan bolsa uni «əqürüx»kə bolmayıdu. Muxu səzlər bəlkim bexarət berix yaki baxka möjizilik iltipatlarnı kezdə tutidu; keyinki ayət bilən munaswiti bar. ■ **5:19**

1Kor. 14:30. □ **5:20 «Aranglarda pəyəmbərlərqə yətküzülgən bexarətlik səzlərni kəmsitmənglər»** — grek tilida «pəyəmbərlik səzlər». «Rohiy iltipatlar» toopluluq «Korintliklarоqa (1)»diki «köxumqə söz»imizni körüng. ■ **5:21**

1Yuha. 4:1. □ **5:22 «Yamanlıqning hərkəndək xəklidin ezunglarnı yirak tutunglar»** — «yamanlıqning hərkəndək xəklı» yamanlıqning hər hilliklərini həmdə yaman ixtək körünüp қalidioqan əz iqigə alıdu. Etikadqılar hətta «yaman ixtək körünüp қalidioqan» ixtimu bolmaslıqka köngül bəlüxiqə toqlra kelidu. ■ **5:22** Fil. 4:8. □ **5:23 «Hatırjəmlığın Igisi bolğan Huda»** — grek tilida: «Hatırjəmlığın Hudasi» — demək, hatırjəmlıq bərgüqi həm Əzi hərdaim hatırjəmlikdə turoquqi Hudadur. ■ **5:23** 1Kor. 1:8; Fil. 4:9; 1Tes. 3:13.

jəzmən ada kilmay қalmaydu. □ ■

25 Kərindaxlar, biz üçün dua қilinglar.

26 Həmmə kərindaxlar bilən pak səyüxlər bilən salamlixinglar. ■

27 Mən Rəbdə silərgə xuni jiddiy tapilaymənki,
bu hətni *xu yərdiki* həmmə mukəddəs kərindaxlarоqa okup beringlar!

28 Rəbbimiz Əysa Məsihning mehîr-xəpkəti silərgə yar bolqay!

□ 5:24 «Siləni Qakıroquqi bolsa sadık-wapadur, U uni jəzmən ada kilmay қalmaydu» — «siləni Qakıroquqi» — Huda, əlwəttə. ■ 5:24 1Kor. 1:9; 10:13; 2Kor. 1:18; 2Tes. 3:3.

■ 5:26 Rim. 16:16; 1Kor. 16:20; 2Kor. 13:12; 1Pet. 5:14.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5